

**AZƏRBAYCAN ƏDƏBİYYATI**  
*İntibah dövrü Azərbaycan ədəbiyyatı*

**Eynəlqızat Miyanəci yaradıcılığında  
təşbehlərin bədii-fəlsəfi məzmunu**

**Ülkər Məmmədova**

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,  
Azərbaycan.

E-mail: u.z.m-9@mail.ru

<https://orcid.org/0000-0003-1296-8193>

**Annotasiya.** XII əsrin görkəmli mütəfəkkiri Eynəlqızat Miyanəcinin (1099-1131) Azərbaycan elmi və ədəbiyatında xidmətləri böyükdür. Alimin fəlsəfi məzmunlu yaradıcılığı üslub və dil xüsusiyyətlərinə görə misilsiz ədəbi nümunələrdir. Məqalədə filosof-şairin şeirlərində işlədilmiş bənzətmələr, təşbehlər seçilərək təhlil olunmuşdur. Burada onun Şərq ədəbiyyatında geniş yayılmış ruh və cism, şərab mövzulu şeirləri Azərbaycan ədəbiyyatının digər iki mütəfəkkiri, Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) və İmadəddin Nasiminin (1369-1417) yaradıcılığı ilə müqayisə edilmişdir. Mütəfəkkir şeirlərində söz seçimina xüsusi diqqət yetirilmişdir. Məqalədə şeirlərin bədii təhlili ilə yanaşı, fəlsəfi məna daşıyan bəzi sözlərin izahı verilmişdir. Göstərilmiş nümunələrdə müəllifin fəlsəfi fikirlərinin bədii şəkildə ifadəsi Eynəlqızat Miyanəcinin filosof-şair keyfiyyətini bir daha nümayiş etdirmiştir.

**Açar sözlər:** Azərbaycan ədəbiyyatı, Eynəlqızat Miyanəci, Şihabəddin Sührəvərdi, İmadəddin Nasimi, şeir, təşbeh

<http://dx.doi.org/10.29228/edu.177>

**Məqaləyə istinad:** Məmmədova Ü. (2020) *Eynəlqızat Miyanəci yaradıcılığında təşbehlərin bədii-fəlsəfi məzmunu. "Azərbaycan ədəbiyyatşunaslığı", № 1, səh. 17-23*

**Məqala tarixçəsi:** göndərilib – 01.08.2020; qəbul edilib – 13.08.2020

**Artistic and philosophical content of similes  
in the creativity of Aynalkuzat Miyanedji**

**Ulkar Mammadova**

Doctor of Philosophy in Philology, Institute of Literature named after Nizami Ganjavi of ANAS.  
Azerbaijan.

E-mail: u.z.m-9@mail.ru

<https://orcid.org/0000-0003-1296-8193>

**Abstract.** Aynalkuzat Miyanedji (1099-1131), a prominent thinker of the 12<sup>th</sup> century, made unexampled contributions to Azerbaijani science and literature. The philosophical content of the scientist's work on stylistic and linguistic features are considered unique literary samples. In the article, the comparisons and similes used in the poems of the philosopher-poet were selected and analyzed. Here, his poems on soul and matter, wine, which are widespread in Eastern literature, were compared with the works of two other thinkers of Azerbaijani

literature: Shihab al-Din Yahya al-Suhrawardi (1154-1191) and İmadaddin Nasimi (1369-1417). The thinker paid special attention to the choice of words in his poems. The article, along with an artistic analysis of poems, provides an explanation of some words that have philosophical meaning. In the above examples, the author's artistic expression of philosophical ideas once again demonstrated the philosophical and poetic quality of Aynalkuzat Miyanedji.

**Keywords:** Azerbaijani literature, Aynalkuzat Miyanedji, Shihab al-Din al-Suhrawardi, İmadaddin Nasimi, poem, simile

<http://dx.doi.org/10.29228/edu.177>

To cite this article: Mammadova U. (2020) *Artistic and philosophical content of similes in the heritage of Aynalkuzat Miyanedji*. "Azerbaijan Literature Studies", Issue I, pp. 17-23

Article history: received – 01.08.2020; accepted – 13.08.2020

### Giriş / Introduction

Orta əsr müsəlman Şərqində yaranmış elmi və ədəbi əsərlər hər zaman Şərq və Qərb tədqiqatçılarının diqqət mərkəzində olmuşdur. Bu mədəniyyətin köklərini araşdırarkən hamın yüzillikləri əhatə edən tarixin hər bir səhifəsində müxtalif xalqların xidmətlərinə rast gəlinir. Qururverici haldır ki, onlar arasında əslən Azərbaycandan olan şəxsiyyətlər da vardır.

Müasir tədqiqatlarda XII əsr müsəlman Şərqində elm və mədəniyyət tarixindən bəhs edərkən digər görkəmli şəxsiyyətlərlər yanaşı, Eynəlkuzat Miyanacının (1099-1131) da ırsı araşdırılır. Onun əsərləri dərin fəlsəfi məzmunu ilə yanaşı, ədəbi-bədii xüsusiyyətlərinə görə də maraq doğurur.

### Ösas hissə / Main Part

Məlumdur ki, dilin səlisliyi, axıcılığı, söz zənginliyi və kəlmələrdən ustalıqla istifadə edilməsinə bədii ədəbiyyatlarda xüsusi diqqət yetirilmişdir. Əsasən də, şeiriyyatda bu keyfiyyətlər hər zaman filoloqlar, ədəbi tənqidiçilər üçün müzakirə obyektiyinə çevrilmişdir. Bədii ədəbiyyatda kəlmələrin işlənmə mexanizminə görə geniş yayılmış növlərdən biri təşbehdir.

Təşbehin mahiyyətinin və növlərinin tədqiqatlarında müxtalif mənbələrə əsaslanan izahları vardır. Söylənilmiş hər bir fikirdən aydın olur ki, bu iki və ya daha çox predmet, məfhüm arasında müqayisə, bənzərlik yaratmaqdır [1, s.203].

Eynəlkuzat Miyanacı dövrünün görkəmli filosofu olmaqla yanaşı, yaradıcılığında Şərq ədəbiyyatında geniş yayılmış bədii ifadə vəsitiyələrindən, o cümlədən bəzi bənzətmələrdən məlahətə istifadə etmişdir. Mütəfəkkirin yaradıcılığında insanın cismi və ruhu ilə bağlı gözlə bənzətmələrdən istifadə olunmuşdur. Bu mövzuya təkcə Eynəlkuzat Miyanacının deyil, Azərbaycan ədəbiyyatının digər nümunələrində, ümumən Şərq ədəbiyyatında tez-tez rast gəlinir. Onların birində deyilir:

Ürəyim libasını sığınacaqda buraxdı  
Orada yüzürlər sabəbə yol olmur  
Ayda mənim kimi iki yüz aşığı  
Öldürülür ki, ah da etmirlər [5, s. 70].

Eynəlkuzat Miyanacı ilk misrada "ürəyim libasını" dedikdə insan cismini nəzərdə tuturdu. Ruhu həmin libasi geyinərkən maddi aləmə bağlanmışdır. Onun qalbi ilahiyyə olan sevgisilə yüksək məqamə can atır, bəşəri həyatdan daha çox əhdədilik sevdası ilə yaşayır. Həsratla dolu qalbin on

böyük arzusun vüsala qovuşmaqdır. Bununla da sanki öz saxlanc yerində çıxaraq müqəddəs bir yola qədm qoyacaqdır. Hər hansı şübhəyə, ehtimala yer olmayan bu yola başlayan aşiq bütün məhrumiyətləri, çatınlıkları göz önungə alaraq cismanı yoxluğuna da hazırlıdır. Öz məhabətli namına atılan bu addımla sevgisinin nümayis etdirir və mətin dayanır. O, həmin eşqin yolunda canından keçməyə hazır çoxlu aşıqların varlığını biliirdi. Hər kas vüsala qovuşmaq üçün düşündən cismanı ölümüne razılaşır ki, əbədi hayatı qazansın. Çünkü əhdəyyatın yeganə yolu budur.

Təbii ki, şeirdə cismiñ maddi aləmdə bağlılıq yaradan "libas" adlandırılmasi Eynəlkuzat Miyanacının təxəyyülinin gözəl bənzətmələrindən biridir.

Dünənین familyindən, yer almında insanların qonaq olduğunu, sufinin əbədi dünyaya sevdasını anladan, eyni zamanda bədii xüsusiyyətlərlə seçilən başqa şeirində isə mütəfəkkir ruh qəfəsə salmış quşa bənzətmüşdür:

Ürək həqiqətin sıvarısıdır ki, onda həbs olunub,  
Yer almında bir muddət qonaqdır.  
Ürək həqiqət quşudur, Haqq almında,  
Ney özü şahın quşudur ki, sultanın həzayidir.  
Ürək canla canlıdır, can Haqqla canlı,  
Can ırəkdədir və gah ürək candadır [5, s.280].

Eynəlkuzat Miyanacı "qalb" deyərkən insan ruhunu nəzərdə tutaraq onu bəşəri aləmdə "qonaq" adlandırır və əhdəlik yolu ilə sefər çıxıqlarını göstərmədir. Alimin fikrincə, həqiqət yoluна qədəm qoyn mominlər cismən deyil, qalbanı bu safrə başlayırlar. Qalb əşyancar ərpinələrinə baxmayaq, sanki buxvolanaraq cismindən həbs edilmişdir. Maddi dünəninin familyini anlayan, burada özünü müvəqqəti qonaq kimi hiss edən şəxs zamanın bitəcəyi vaxtı bilmir. Ona görə də iradəsinə zidd yaşadığı cahani özünün məhbəsi sayırlar. Mütəfəkkir burada gözəl bənzətmədən istifadə edərək ruhunu "quş" a, cismini isə "qəfas" a bənzətmədir. Ürəyini, ruhunu həqiqət yolunda qanadlanmaq istəyen quşla müqayisə edən şair bunu qırurla dılış gətirir. Bu "quş" həm də onun cismindən hakimiyət rəzmədir. O, öz nəfsini "sultan" a bənzədərək sinəsində döyünen qalbi isə bu şahın xoş avazlı "quş" u adlandırır. Ürəyin ərpinələrinin insanın başar aləmdən yaşadığını sübut edirəsə, ruh İlahi sevgisilə mənən varlığını nümayis etdirir. O, Ona qovuşacağı zaman əbədi xoşbəxtliyini qazanacaqdır. Bəziləri yaşamaq üçün cismi əsas götürürsə, digərləri qalbin sevdasını əsl həyat kimi qiymətləndirirler.

Əksər klassik Şərq ədəbiyyatında "ruh" un "quş" a bənzədilməsi kimi təşbehən istifadə olunmuşdur. Eynəlkuzat Miyanacı yaradıcılığında rast gəlinən bu təşbəhi Azərbaycan ədəbiyyatı tarixində azı, iradəsi və talelərlə bir-birinə bənzəyan digər iki mütəfəkkirin yaradıcılıqlarından nümunələrlə müqayisə etmək mümkündür. XII əsrin görkəmli filosofu Şihabəddin Yəhya Sührəvərdini (1154-1191) və XIV əsrin böyük şairi İmadəddin Nəsiminin (1369-1417) əsərləri arasında həmin bənzətmə özünaməxsus şəkildə ifadəsinə tapşırılır.

Əqidəsi uğrunda öldürməkden belə çəkinməyən dahi mütəfəkkir Şihabəddin Yəhya Sührəvərdinin ölümüne yaxın söylədiyi bildirlərinə məşhur bir şeridi vardır. Burada maddi dünənin familyindən bəhs olunur. Şair cismən yoxluğu heç də məhv kimi qəbul etməyərək öz ruhunu azad quşa bənzətmüşdir:

Məni meyit görən dostlara de ki,  
Məni hüzünli görüb ağlaşınlar.  
Məni meyit zənn etməsinlər,  
Vallah mən meyit deyiləm.  
Mən quşcuğazam və bu qəfasimdır,  
Uçmuş, ondan azad olmuşam [6, s.644].

Sairin burada "Mən bir quşcuğazam, bu qəfəsimdir ... Ondan uçmuş, girov azad olunmuşdur" deməsi həmin təşbehin işləndiyi gözəl nümunələrdəndir. Cismini "qəfəs"ə bənzətməklə onda saxlanılan "quş" u öz ruhi adlandırmışdır. Əgər "qus" qəfəsindən azad olarsa, bu cisməni sonluq sayıla da, ruhunun əhdililiyə qovuşması deməkdir.

Bəzi məqamlarda Eynəlqızat Miyanəcini və Şihabəddin Sührəvərdini XIV əsrin böyük şairi İmadəddin Nəsiminin ideya sələfləri saymaq mümkündür. Sələflərinən fərqli olaraq, İmadəddin Nəsiminin yaradıcılığı tədqiqatçılar tərəfindən çox zaman görkəmli şair kimi arşadırılmışdır. Onun şeirləri bədii ifadələrlə zəngin olmaqla yanaşı, dərin fəlsəfi məzmunu ilə də tədqiqatçıları özünə cəlb etmişdir.

İmadəddin Nəsimi yaradıcılığında çoxlu sayıda gözəl təşbehərə rast gelinir. Onlar arasında sələfləri kimi ruhunu "quş" u və cismini "qəfəs"ə bənzətdiyi nümunələr də vardır:

*Cix qəfasdan, gəlgil, ey bülbul, gülüstən seyrin et,  
Bəs qədəm meydani-eşqə görəsan mavayi-eşq [2, s.30].*

Hürfü şair "ey bülbul" deyərək sanki ruhuna müraciət etmiş, həqiqi eşqin mahiyyətini anlayanların əhdililiyi vəd edən illahi sevdanın yolu tutduğunu göstərmişdir. "Cix qəfasdan" hökmü ilə sanki əsl məhəbbəti anlayan aşiqin maddi buxovlardan azad olmaq istəyini və əzmini nümayiş etdirmiştir.

*Həmin mövzuda yazılmış başqa beytində deyilir:  
Can na quşdur ki, qurtula deysən  
Ənbərin zulfünün duzığında [2, s.184].*

Bu misralar əvvəlkə beytə səsləşir. Burada da İmadəddin Nəsimi canı, ruhu "quş" a bənzədər onun cismindən, yəni "qəfəs"indən qurtulmasını əhdililiyə qovuşmaq saymışdır.

Eynəlqızat Miyanəcini yaradıcılığında bədiliyiliyi seçilən, eyni zamanda batını mənada fəlsəfi fikirləri ifadə edən çoxlu şeirləri vardır. Onlardan birində deyilir:

*Bizim dinimiz şahən üzümüz və gözəlliyimiz, görünüşümüzdür,  
Bizim küfrümüz o qara zülf, türkənən qaslardır.  
Onun yanagının və xalının gözəlliyindən bizim ağlımız divanadır,  
Onun eşqinin şərabından hər iki cahan meyxənadır.  
Bizim ruhumuz o bütür, qəlbimiz bütçənadır,  
Hər kim ki, bu dinin yolcusu deyil, o, biziñ xəbərsizdir [5, s.112].*

Eynəlqızat Miyanəcini iman və küfrün insana xas duygu olduğunu göstərərək onun cismində təcəlli etdiyini bildirmiştir. Filosofluq fikrinə, başqa övladının inamı, illahi bağlılığı üzündən aydın görünür. Kamillik zirvəsinə ucalanların təmiz üzü, gözəl görünüşü onun dinini, etiqadını ifadə edir. Qara saçları və qasıları isə günahkarın kimliyindən xəbər verəcəkdir. Bir sırə lirk şeirlərdə rast gəlinən bənzətmələr burada da əksini tapmışdır. Gözəlin al yanğı və qara xali aşiqin ağlıni başından alıb onu divanaya əvvirir. Eşq şərabının dadaların onun mastlıyından hər şeyi unudurlar. Bu məstlik aşiq iki dünya arasında torəddüddə qoyaraq bihş edir.

Mütəfəkkir burada maraqlı təşbehən ifadəsi edərək ruhunu bütə, qəlbini isə həmin bütün saxlandığı bütçəxanı bənzədir. Fars dilində "büt" iki mananı daşıyır. Bu misraları başqa cür də anlamaq mümkündür. "Büt" – "gözəl", "bütxan" – "gözəlliklərin olduğu yer"dir.

"Şərab" mövzusuna gelinir, bu anlayışın dini və fəlsəfi mahiyyəti bir-birinə yaxındır. "Dində insanlara cənnətdə vəd edilən nemətlər içərisində şərabın təsvirinə təz-tez rast gelinir. Təfsircilər tərəfindən həmin şərab "ruhi şərab" kimi başa düşülür. Çünkü axırət aləmində hər hansı bir şey maddilikdən qat-qat uzaqdır" [3, s.87].

Həmin anlayışın fəlsəfi izahına gəlincə, işraqılık cərəyanının banisi, XII əsrin böyük mütəfəkkiri Şihabəddin Yəhya Sührəvərdinin yaradıcılığında "ruhi şərab"ı vəsət edən beylərə rast gelinir:

*Onlar kimi olmayıana bənzəmişlər,  
Kəndlinin kəramatına bənzərdir.  
Ey kef yoldaşı, dur qalx, köhnə şərabi ver,  
Qədəhələr dovr edən badələrdə [7, vəraq 2].*

Bu misralarda da real mənada üzüm şirəsindən alınan adı şərabla ruhi şərab qarşı-qarşıya qoyulur. Şair "Ey kef yoldaşı, dur qalx" deyərək sanki dəbdəbəli içki sufrasında oturmış dostlarının müraciət edir. Onları badələrdə köhnə şərab içməyə dəvət edir. Əslində isə yaşadığı həyat tərzi, mənbələrin onun haqqında verdiyi məlumatlardan da aydındır ki, Şihabəddin Sührəvərdi yaradıcılığında ifadə olunmuş bütün maddi nemətlər zahiri cəhdətdən deyil, batını mənada başa düşülməlidir.

Şərab mövzusu ilə bağlı digər nümunəni XIV əsrin böyük hürfü şairi İmadəddin Nəsimi yaradıcılığında göstərmək mümkündür. Şairin şeirlərinə nəzər salıqda burada şərab mövzusuna dair beylər Şihabəddin Sührəvərdinin fikirlərinə çox yaxındır. Onlardan birində deyilir:

*Saqı, gətir bu məclis içinde qədəh yürürt,  
Sığmaz hadisi tövbəvü təqva, gətir şərab [2, s.25].*

İmadəddin Nəsimi bu beytində saqıya müraciətə qədəhlərdə şərab gətirməsini istəyir. Təbii ki, onun təsvirini verdiyi bu süfrədə adı məclisi, içkiləri deyil, şərab anlayışına fəlsəfi mövqəden yanaşmışdır.

*Həmin mövzuya dair digər nümunədə deyilir:  
Gövnü məkəndən keçmişəm, mə ni şərabın içmişəm,  
Canana, üzün gormuşəm, başdan ayaq can olmuşam [2, s.135].*

Burada şairin məqsədi və şərabın mahiyyəti daha aydın görünür. Eynəlqızat Miyanəcini aşiqin məşququna məftunluğu ilə bağlı şeirləndə deyilir:

*Monim sevgilimin hısnı camalı vardır,  
Gözəl üzündə xođdi-xalı vardır.  
Onun xali və yanagını görən kafir olar,  
Hər bir şəxsin ki, xali vardır o kafir olar [5, s.117].*

Şair sevgilisinin gözəlliyini, gözəl üzünün təsvirini verir. Mütəfəkkir onun görünüşünün vəsində üzünü, yanagını və burada fərqlilik yaranan qara xalını tərənnüm edir. Süflərdə xal qeyb aləminin əlaməti kimi götürülür. Eynəlqızat Miyanəcini bildirir ki, bu gözəl xali görənlər onun machullulgunda özlərinə itirilərlər.

Mütəfəkkir ilahi gözəlliyi insan surətinin cazibəsi kimi tərənnüm edən digər şeirləndə deyilir:

*O şəxs ki, o ürək və gözəl onun hayatı deyildir,  
O xođdi-xalı, o şəkər kimi dodagi yoxdur.  
Can və ürəyi qaş və zülf kimi aparır,  
Hər iki cahanda müsrikdir və kafir deyildir.  
Küfrü küfrələ süpürmək inandırıcı deyildir,  
Çünki ondan başqa onun ayrı keyfiyyəti yoxdur [5, s.130].*

Eynəlqızat Miyanacı burada yaratdığı bədilik onun tərənnüm etdiyi eşqin həqiqi və məcəzi olmasına bir qədər diqqətdən kənar saxlayır. Oxucunun gözləri onunda ilk növbədə sevən və sevmeyən kəslərin fərqli duyuları canlanır. Mütəfakkir aşiqin dilindən sevgisinin əlamətlərini anladaraq gözəlin onun qəlbini almasını, bununla da hayatını ona bağladığını göstərmədir. Bu gözəl aşiq olarkən onun xəddi-xalına, dodaqlarına vurulmalıdır. Şair burada da cismi və qəlbinin bir araya siğdırıldığı fikrini qaydırır. Əgər sufi tabirincə, saçlar heç kimin görmədiyi qeyb almışdırsa, qaslırlar qarşılıqlı səhvəldir. Ruhun qeyb ələminə qovuşması cismin maddi bağlılığından bilməndən noqsanları yer verir. Eynəlqızat Miyanacı burada paklığı ilə ruhla zulfü və canla qaşı bir-birinə əks təraf kimi qarşılaşdırılmışdır. Şair həqiqət aşıqlarının maddi dunya ilə manavi aləm arasında fərqi görməmələrini anlaşılmazlıq kimi qəbul edirdi. O bildirirdi ki, qəflət yuxusundan ayılaraq əsl həqiqəti görmək üçün pisliklərdən təmizlənmək, saflaşmaq garadır. Lakin bu məqamda filosof-şair pislikləri pisliklərə təmizləməyi də doğru hesab etmirdi.

*Sənki yarımın başında iki zulfimün nazi vardır,  
Gözəllikdən (dilbərkən) öldürməkda işi üzən çəkdi.  
Gülə hadis deyir, lala ilə ayaqlaşır,  
Ay üçün zireh çəkir, zohra ilə uyğunlaşır [5, s.122].*

Eynəlqızat Miyanacı "gözəllik" deyərkən "dilbər" sözündən istifadə etmişdir. Bu kəlmə fars dilində "ürək aparan" deməkdir. O, aşiqin məşququnun onun qəlbini ələ alaraq özüna bağladığı yaniqli-yaniqli anladır. Onun məhabbatı cismən ozab verərkən oldurur. Məşququnun "Gülə hadis deyir, lala ilə ayaqlaşır" misrası həm fəlsəfi, həm də bədii xüsusiyyətlərinə görə qiymətləndirilə bilər. Mütəfakkir çıçıkları xatırladan "gül" və "lala" kəlmələrindən istifadə etmişdir. Söza fəlsəfi yanaşdıraqda, "gül" qədərələrin başlarına qoyduqları papağın ortasına tikilən parçaya deyildi. Bu gül Bağdad gülü, hovuzlu, qəfəli, qız gülü isə dərvişlərə məxsus papaqlarda işlədirildi. "Lala"ya galine, süflərdə qadon anlanan çıçək kimi qəbul olunmuşdur. Onun yazılışında L, A, L, H hərfləri işlənmişdir. Əbcəd hesabına görə Lalə və Allah kəlmələri eyni rəqəmi verir. Altmış altı İran əfsanəsində lala yaşıl yarpaq üzərinə ildırım düşməsi nəticəsində alovlanıb donmuşdur. Lalənin içindəki qara nöqtə qəlbədəki dağlı, yanğısı ifadə edir [3, s.94, 164]. "Gül"ə hadis deyərkən burada seyxlərə, dərvişlərə işarə edilmiş, "lala" isə onların qədəridir ki, həqiqət aşıqları öz tələbələri barışırlar.

*Ömr edərək zulfimü meydana aparırsan,  
Çovqan edərək şahları aparırsan.  
Ey çovqan saçlı, əgər sən idarə etməni aparırsan,  
Bir şey de, ey sonluqla aparırsan [8, s.282].*

"Çovqan" atlı savaş oyunu olub, türk dünyasında geniş yayılmış, önce saraylarda döyüşçülər yetişdirmək üçün oynanılmış, sonra da açıq havada xalqın, əzəzliliklə də cəbənlərin oynadığı oyunə çevrilmişdir... Bu oyun daha konkret şəkildə minillər boyunca Azərbaycan, Orta Asiya, İran, Türkiyə, İraq və digər qonşu ölkələrdə müşhur olmuşdur... "Çovqan" oyunu haqqında on əski qaynaq farsca olanlardır. Bu oyun Orta Asiyada yaşayan türklər arasında çox yayın olmuşdur... "Çovqan" oyunu divan şairləri üçün İlham qaynağı olmuş, bir çox bədii ifadə vasitələrinin elemətinə çevrilmişdir. Türk divan və təsəvvüf ədəbiyyatında issa quy da, çovqan da simvollaşdırılmışdır" [4, s.156-158, 163].

### Noticə / Conclusion

Ümumiyyətlə, Şərqi ədəbiyyatı məzmunu ilə yanaşı, bədiliyi, ədəbi-nəzəri xüsusiyyətlərinə görə də, hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Yaradıcılıq fəlsəfi istiqamətdən dənaha çox öyrənilən və müsəlman Şərqində mühakimələri, panteist fikirlərlərə dovrunun xəka sahibləri arasında öz sözünü deyən, xələfləri üçün misilsiz ideya qaynağına çevrilən Eynəlqızat Miyanacının əsərləri çoxşaxəliliyinə əsasən olduqca qiymətlidir. Mütəfakkirin əsərlərində rast gəlinən bir çox bənzətmələrin xələfləri Şihabəddin Yəhya Sührəvərdinin və İmadəddin Nəsiminin yaradıcılığı ilə müqayisəsi Şərqi sənət xəzinəsindən qaynaqlanmış bu mövzuya Azərbaycan ədəbiyyatı istiqamətdən bər xaxıdır. Onun ənəsiz əsri bədii obrazlı ifadələrlə, bənzətmələrlə də Şərqi ədəbiyyatının misilsiz nümunəsi hesab edilə bilər.

### Ədəbiyyat / References

1. Quliyeva Mahirə. Şərqi poetikasının əsas kateqoriyaları. Bakı, 2010.
2. Nəsimi. Seçilmiş əsərləri. Bakı, 1973.
3. Cebecioglu Ethem. Tasavvuf Təmirləri ve Deyimləri Sözlüğü. İstanbul, 2004.
4. Füziyyə Bayat. Şamanlıdan Səməzəmə oyun və oyunu. Bakı, "Elm və təhsil", 2017.
5. عن النساء الماتجني. تعدادات تهران، ١٩٩٤،
6. ابن أبي اصيبيعة. عون الانباء في طرق الاطهاء، دار مكتبة الحياة، بيروت، ١٩٦٥،
7. السهروري شهاب الدين. بوان امام السهروري. Dəməşqin Zahiriyyə kitabxanasında saxlanılan əlyazma.
8. عن النساء الماتجني. نله ما، تهران، ١٩٧٢،

## Художественно-философское содержание сравнений в творчестве Айналкузата Мийанеджи

Улькер Мамедова

Доктор философских наук, Институт литературы имени Низами Гянджеви НАНА.  
Азербайджан.  
E-mail: u.z.m-9-9@mail.ru

**Резюме.** Заслуги выдающегося мыслителя XII века Айналкузат Мийанеджи (1099-1131) в азербайджанской науке и литературе велики. Философское содержание творчества ученого по стилистическим и языковым особенностям считается уникальными литературными образцами. В статье были выбраны и проанализированы сравнения и аллегории, использованные в стихах философа-поэта. Здесь его стихи на тему души и тела, вина, широко распространенные в восточной литературе, сравниваются с творчеством двух других мыслителей азербайджанской литературы: Шихабаддина Йахия Сухраварди (1154-1191) и Имадеддина Насими (1369-1417). Особое внимание мыслитель уделяет выбору слова в своих стихах. В статье наряду с художественным анализом стихов дается разъяснение некоторых слов, имеющих философское значение. Художественное выражение философских мыслей автора в приведенных выше примерах еще раз продемонстрировало философско-поэтическое качество Айналкузата Мийанеджи.

**Ключевые слова:** азербайджанская литература, Айналкузат Мийанеджи, Шихабаддин Сухраварди, Имадеддин Насими, поэзия, сравнение